



RƏŞİD BƏRGÜŞADLI

HƏR İKİ ÜZÜ YALAN DÜNYA...

(novella)

İbrahim - biz İbi deyirik ona, qızıl oğlandı. Di gəl, bəxtinə yava arvad düşüb. Yenə zəng vurub ki, gəl, çayxanadayam, beynim çatlayır hirsimdən.

Deyiləsi dərd deyil e... Göyçək gəlindi Vüsalə, amma yaman qısqancdı. Hə, nə az, nə çox - bütün qadınlar kimi qısqanc! Amma İbiyə də yox da!.. Ha yana çevirirsən, yenə görürsən ki, səbəb, qadın savadsızlığıdı. Arvad ki ərinin hamama atdığı alt paltarını sümsük tula kimi iyələdisə, belə arvadı at getsin! Kişi saçını da darayar, üst-başına düzən də verər, hələ üzünə odekolon da vurar. Burda nə var ki? Amma İbi hər hamama girəndə Vüsalənin içi içini yedi, çölü də çölnü ki, bəs deməzsənmi, əri iş yorğunluğunu çıxarmır, qüslü alırmış...

Eh, qadınlar, qadınlar... Axırda bir gün dilə gətirdi içinin qurdunu və ərinin gözündən tamam düşdü. Adam da İbi kimi oğlana bu dərdi çəkdirərmi heç?.. Özün İbrahimə aşiq ol, özünü sevdirib ailə qur, axırda da gün-güzaranını zəhər-zəqquma döndər, bunu Allah götürərmi? Qurban olum Allaha, yetimliklə böyükmiş İbiyə bu zülm yaraşmir axı...

İbinin qəlbə uşaqlıqdan yaralıdı. Atası cavan köçmüsdü dünyadan. Anası isə dörd yaşılı oğlunu atıb təzədən imkanlı birinə ərə getmişdi. İbi qohum-əqrəba həyətində böyüyüb. Həddibuluğa çatanda bir qızə aşiq oldu, o da İbini bəyənməyib başqasına qosıldı qaçıdı. Bax o vaxtdan İbidə anasına və qadınlara bir nifrət yarandı. Bir dəfə toyda möhkəm keflənmişdi. Kimsə "Ana" mügəməni sifariş vermişdi. Müğənni təzəcə şövqə gəlmışdı ki, özünü dürtdü mağara, mikrofonu zavallının əlindən qapıb bağırdı ki, bir az da anaların qəhbəliyindən oxu! El içində rüsvay olmuş-

du onda, mağardan zorla sürüyüb çıxartmışdıq. O gün başına ağıl qoymaq istəmişdim, - Sən anana bir də atanın gözüylə bax, onda gözündən düşməsə, mənə nə deyirsən de!.. - bu sözü yaman xətrimə deymişdi, amma bir gün sonra üzrxahlıq edib könlümü almışdı, hər şeyi kefliliyin üstünə yıxmışdı...

Allah göydən baxır, onu Vüsalə adam elədi. Sübut elədi ki, qadınların hamısı vəfasız olmur. Üç il sevgili oldular, bir-birini hərtərəfli tanışından sonra ailə qurdular. Di gəl, Vüsalənin gijiyi üç ildən sonra tutdu. Həm də qucağında iki uşaq... İbi hər dəfə arvada tabe olduqca arvadı ondan daha artıq mütilik tələb etdi. Xirtdəyəcən bezmişdi yazıq, yanıqlı-yanıqlı deyirdi, - İlləri saymağa nə var ki, oğulsan illəri yaşıdığın əzablarla say... - Vüsalə ondakı həyat şirəni çoxdan sorub əmmişdi. Aralarında şeytan öz imarəti ni quranda İbinin hər kəslə münasibətində bir etinəsizliq, keylik yarandı.

Bircə mənə ürək qızdırırdı. Ailə sərrini məndən gizlətmirdi, hər addımından xəbərdar idim. Başına ağıl qoysayı deyildim, çünki daxili aləminə, ruhuna və vicedanına qarşı tələbkarlıqda məndən dünyagörüşlüyüdü. Hətta bir az qurcalayanda filosofluğu, şairliyi də vardi. Ölürdü Ramizin bu misrasından ötrü: "Bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi"... Qəribə çəkicilik vardı onda. Adam var ki, dərdiyələ qaracuxa kimi sürünür küçələrdə.

Beləsindən hamı qaçıր. Çünkü daima şikayətçidir, narazıdır və dərdini bulasdırmağa, yükünü tökməyə adam axtarır. Eləsi də var ki, dərddlidir, amma dərdini dağıtmaga sirdəş axtarır. Bu cür adam başadüşüldəndir, itələyici deyil, ərk etdiyi üçün səmimidir. İbi

ikincilərdəndir. Hərdən hiddəti kəllə-çarxa çıxanda məni axtarmağından, dərdini bölüşməyindən sıxlımiram. Amma bəzən məni mütəəssir etmək üçün az qala halına ağı deyib ağlamaq istəyəndə günlərlə özümə gələ bilmirəm.

Yenə kibriti firlada-firlada mizin küncünə döyürdü. Məni görcək durdu. Öpüşdük, - "Dünya duracaq yer deyil, ey can, səfər eylə" - bir az zarafat qatmaq istədim ortaya.

-Yox, bu həna o hənadan deyil... - üzünə qara buludlar oturmuşdu.

-Yenə nəsə olub?

-Razılışdıq ki, boşanaq...

-Onsuz da münasibətləriniz boşanmağa gətirirdi. Sevginiz nə vaxtsa olub, amma tükənib daha. İt leşi kimi qucağınızda daşımağın nə mənası? Bəs uşaqları neyleyəcəksiniz? - çoxdan ürəyimdə bunun belə olacağı ilə razılaşmışdım.

-Uşaqlar onunla qalacaq... Mən sənə başqa şey demək istəyirəm...

-Eşidirəm... - bir anda fərqli rəng aldı üzü.

-Mən başqasına aşiqəm...

-Nə tez!? Kimdir, tanıyıram?

-Hə. Səbinəyə...

-Hansı Səbinə?

-"Təndir"də işləyən Səbinə.

-O kafedə ofisiant işləyən qız?!

-Hə...

-Sən dəlisən!? O ki, nənən yaşdadır! - "anan yaşda" desəydim, anasını yağlayacaqdı.

-Eşq yaşa baxmır... - yox, İbi həmən İbi deyildi.

-İstəyirəm biləsən ki, Vüsələylə indiyədək bütün söz-söhbətin səbəbi Səbinəyle olan münasibətimizdir.

-Anlamadım! Vüsələ bundan xəbərdardır? Bəs indiyədək dediyin o qısqanlıqlar?..

-Hamısını məni bu yoldan çəkindirmək üçün edirdi...

-Məni adam kimi bir başa sal görüm! Demək, sən ofisiantla çoxdandır birlikdəsən, bunu Vüsələ bılır və səni bu sevdadan çəkindirmək üçün başına ağıl qoyur, sənsə halal arvadının "qısqanlığını" dağ edib onu gözdən salırmışsan?!.. - dizim titrəyirdi hirsimdən.

-Təxminən elə bir şey...

-Nə "təxminən", ə! Sən bilirsən nə edibsən!? Özündən yalan uydurub məni də bu yalana inandırımsın?..

-Özümlə bacarmıram, daha Vüsələ yatağımı üzüdür...

-Sənin yatağın batsın! Nə zəhərli ilanmışsan sən! Mən də tanınlara deyirəm ki, dünyada İbi kimi düz, zavallı adam yoxdur... - ürəyim partlamamış qaçmaq istəyirdim çayxanadan.

-Dur, səndən başqa kimsəm yoxdur. Sən də məni atıb getsən...

-Kəs səsini, zibil!.. - yumruğum havadan asılı qaldı. Hamı bizə baxırdı. - Tfı sənin kişiliyinə, adamlığına, şərəfsiz! - çayxanadan vəbadan qorxub qaçan adam kimi çıxdım...

05 dekabr 2019-cu il

